

Fədakar ömrün kinoportreti

Akademik Xoşbəxt Yusifzadənin xatırəsinə

Cismani yoxluğunun 40-ci gündündə onun haqqında düşünəndə, nədənsə, ilk növbədə 2015-ci ildə məşhur neft mütəxəssisinin 85 illik yubileyi münasibətilə çəkilmiş "Fədakar" filmini xatırladım və kadrlara yenidən baxdım. Nə yaxşı ki, texnoloji proseslərin inkişafı zəminində vizual janrların təkmilləşməsi bize itirdiklərimizi görmək, dirləmək imkanı verir. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin fədakar ömründən bəhs edən həmin film çox dəyərlidir.

Ekran əsəri Azərbaycan neft sənayesinin canlı əfsanəsi, tanınmış geoloq, görkəmli alim, "Heydər Əliyev", "İstiqlal", "Şərəf", "Şöhrət" və 1-ci dərəcəli "Əmək" ordenli Əməkdar mühəndis Xoşbəxt Yusifzadənin həyat hekayələri əsasında qələmə aldığı "Ömrümün illəri və izləri"

Orada hadisələr XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Azərbaycanda baş alıb gedən neft bumu ətrafında cərəyan edir. Başqa bir film – Azərfilm"ın 1935-ci ildə ərsəyə gətirdiyi ilk səslili kino isə Xoşbəxtin doğulub böyüdüyü yerdə uyğun olaraq "Mavi dənizin sahilində" adlanır.



kitabının epizodları üzrə ssenariləşdirilib. Təsvirlərə baxdıqca 1930-cu ildə Xəzərin qumlu sahillərində – Bakının Pirşağı kəndində dünyaya göz açan Xoşbəxtin ağır repressiya və müharibə illərinə düşən uşaqlığı və yeniyetməliyi gözəndə canlanır. Lakin bütün bu çətinliklər onu ruhdan salmayıb, əksinə, erkən yaşlarından zəhmətə alışdırıb. Xoşbəxt geləcəyini düşünen Xoşbəxt hər gün kilometrlər yolu piyada qət edərək qonşu kənddəki məktəbə – biliq dalınca gedib. Onun çətinliklərə sine gərməsində, sınaqlardan üzəg çıxmışında əzabkeş anasının fədakarlığı da çox rol oynayıb, çünki hələ 5 yaşlı olanda atası repressiya "dalğasında" həbs olunmuşdu.

İller ötdükçə təhsilini artırıran, neft geoloqu kimi, "qara qızıl"ın emalı, yeni yataqların təpiləb istismara verilməsi arzuları ilə alışb yanan genç Xoşbəxt taleyini bu sahəyə bağlayıb, nəzəri bilikləri fədakar zəhmətinin onu ucaltmasında təməl rolu oynayıb.

"Fədakar" a baxır və ondan düz 100 il əvvəl – 1915-ci ildə Qafqazda Pirone qardaşlarının səhmdar cəmiyyətləri tərəfindən neft sənayecilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında çəkilən eyniadlı ilk bədii filmimizi xatırlayıram.

"Fədakar"ın kadrlarında gənc alimin ölkəmizin neft strategiyasına töhfələri, iqtisadiyyatın əsas sütununa çevrilmiş neft sənayesinin ayrı-ayrı mərhələləri, dəniz neftçilərinin riskli həyat və əmək şəraitit, 50-ci illərdən bu günümüzdək texnoloji inkişaf dövrü canlandırılır. Filmboyu dünya şöhrəti geoloqun vətəninə, el-obsasına necə bağlılığının, milli təessübkeşliyinin şahidi olurraq. Moskvaya yüksək vəzifəyə təyinat alan X. Yusifzadə bundan imtina edir, hətta respublikanın ovaxtı rehbəri Vəli Axundovun təkidli təklifini de Bakıdan başqa heç harada yaşayıl işləyə bilməyəcəyi bəhanəsi ilə qəbul etmir.

O zaman SSRİ-nin birinci kreslosunu tutan Nikita Xruşçovun, mötəbər xarici qonaqların, neft mütəxəssislərinin ölkəmizə, dünyanın "səkkizinci möcüzəsi" sayılan Neft Daşlarına səfərləri, buradakı görüşləri de filmin maraqlı səhnələridir və neftçilərimizin bacarığını, şöhrətini, neft-qaz sənayemizin əhəmiyyətini kinoxronikanın "dili" ilə bir daha təsdiqləyir.

Ekran əsərində müasir Azərbaycanın qurucusu və memarı, 100 illik yubileyini böyük qədirbilənliliklə qeyd etdiyimiz Heydər Əliyevin hələ sovet dönməmində neftçi əməyinə verdiyi önəm, qiymət, dəyər də öz əksini tapıb. Ulu öndərin iqtisadiyyatımızın tərəqqisi naminə həyata keçirdiyi



işlər, akademik Xoşbəxt Yusifzadə barədə söylədiyi fikirlər, eləcə də Prezident İlham Əliyevin təcrübəli geoloqla görüşləri "Fədakar"ın unudulmaz epizodlarıdır. Bütün bu və digər üstün, detallı, real hadisə və faktları ehtiva edən məziyyətləri filmə tarixi epopeya məzmunu verir və tamaşaçı sevgisini artırır. Bu ekran əsərində həm də bir Azərbaycan kişisinin böyük obrazı canlandırılır.

Unudulmaz Xoşbəxt müəllim haqqında həmin filmin çəkilişlərindən 8 il keçəndən sonra belə, ssenarist Eldar İskenderzadə, rejissor Vasif Məmmədzadə, quruluşçu operator Rafiq Quliyev, Xalq artistləri Rasim Balayev, Seidə Quliyeva, İlham Əsgərov, Şamil Süleymanov, Əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Mirzə Ağazadə, aktyorlar Rauf Hüseynov, Güneş Mehdiyeva, Hikmət Rehimov, Kənül Şahbəzova və başqalarına yüksək peşəkarlıqlarına görə bir daha "afərin" deməyə dəyər. Xoşbəxt Yusifzadə özü kinolente baxandan sonra deyib ki, 2 saatlıq film böyük bacarıq və zəhmətin bəhrəsidir: "Yaradıcı heyət bu filmdə Xoşbəxti xoşbəxt kimi göstərməyə nail olub".

Bəli, gec-tez insanlar dünyadan köçür, əməlliəri isə qalır. Həyatdakı missiyasını layiqince yerinə yetirən, Azərbaycan elmine böyük töhfələr verən, təmsil etdiyi sahni möhtəşəm kəşfləri ilə zənginləşdirən, bacarıqlı kadrlar hazırlayan akademik, görkəmli şəxsiyyət Xoşbəxt Yusifzadə də belə xoşbəxt taleli soydaşlarımızdır. Onun əziz xatirəsi neft salnaməmizdə, kino lənlərində, kitablarda, məqalələrdə, başlıcası isə insanların və tarixin yaddaşında əbədi yaşayacaq.

**Qurban CƏBRAYIL,
"Mədəniyyət"
jurnalının redaktoru**